

## 2023-cü il üzrə mühasibat balansının izahatı

«Atəşgah Həyat» Sığorta Şirkəti ASC 2023-cü il maliyyə ili üçün tərtib edilən hesabatlarla əlaqədar aşağıdakı zəruri izahatları təqdim edir.

Hesabat dövründə nizamnamə fondu 6.500.000,00 (altı milyon beş yüz min) manat təşkil edir və nizamnamə fondunun formallaşması aşağıdakı kimidir:

Sıra sayı	Təsisçilər	Elan olunmuş nizamnamə kapitalının faizi	Elan olunmuş nizamnamə kapitalının məbləği	(manat) Ödənilmiş nizamnamə kapitalının məbləği
1	2	3	4	5
1	ISR Finance MMC	100%	6.500.000,00	6.500.000,00
	Cəmi	100%	6.500.000,00	6 500 000,00

31.12.2023-cü il tarixinə şirkətdə 113 nəfət əməkdaş çalışır.

Sığorta şirkətinin balansı- Forma №1S "Sığortaçının (təkrarsığortaçının) və hüquqi şəxs sığorta brokerinin mühasibat balansı"- üzrə:

### **Balansın aktiv hissəsi:**

#### I. «Uzunmüddətli aktivlər» bölməsi:

1. **kodA1** «Torpaq, tikili və avadanlıqlarlar» üzrə eks olunmuş **1 066 645,11** manat vəsait Bina və tikililər kateqoriyası üzrə **706 152,79** manat, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası kateqoriyası üzrə **211 480,40** manat, Nəqliyyat vasitələri kateqotiyası üzrə **136 695,37** manat və sair Əsas vəsaitlər kateqoriyası üzrə **12 316.55** manat olmaqla 4 kateqoriyanın cəmindən ibarətdir;
2. **kodA2** «Torpaq, tikili və avadanlıqlarla bağlı məsəflərin kapitallaşdırılması» üzrə eks olunmuş **0** manat vəsait yüksək texnologiyalar məhsulu olan hesablama texnikasından ibarətdir.
3. **kodA4** «Qeyri-maddi aktivlərin siyahısı» üzrə eks olunmuş **285.410,34** manat Lisenziya, Proqram təminatı və Sair QMA olmaqla 3 kateqoriyanın cəmindən ibarətdir;
4. **kodA5** «Təxirə salınmış vergi aktivləri» üzrə **71.099,96** manat maliyyə uçotu ilə vergi uçotu arasında yaranmış mənfəət vergisi üzrə fərq məbləğindən ibarətdir.
5. **kodA10** «sair maliyyə aktivləri» üzrə **100.000,00** manat 17.04.2014 tarixli 19 sayılı çıxarışa əsasən İSB-də olan təminat depozitidir.
6. **kodA13** «sair aktivlər» bölməsi üzrə **12.130,04** manat şirkət üzrə sifariş edilmiş mal- material, dəftərxana ləvazimatları və təsərrüfat mallarının məbləğidir.

#### II. «Qısamüddətli aktivlər» bölməsi:

1. **kodC3, kodC6** Debitor borclarında «Birbaşa sığorta üzrə» və "Təkrarsığorta üzrə" təsnifat Forma 14 verilib.
2. **kodC9** «iddia tələbləri üzrə» eks olunmuş **1 245 421,07** manat fəaliyəti dayandırılmış banklarda olan pul vəsaitlərindən ibarətdir;
3. **kodC12** «Sair debitorlarla hesablaşmalar» üzrə eks olunmuş **108 018,84** manat vəsait broker haqqı, agent komissiyası və qaytarılan sığorta haqqlarından ibarətdir;

4. **kodC13** «Pul vəsaitləri və onların ekvivalentləri» üzrə əks olunmuş **75 453 927,55** manat vəsait kassa, bank, depozit hesablari və yolda olan pullardan ibarətdir;
5. **kodC19** «Qısamüddətli maliyyə aktivləri» üzrə əks olunmuş **19 735 101,92** manat Dövlət qiymətli kağızlarından ibarətdir;
6. **kodC23** «Sığorta ehtiyatlarında təkrarsıgortaçının payı» üzrə əks olunmuş **491 217,51** manat məbləğində vəsait sığorta üzrə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq yaradılmış ehtiyatlarda təkrarsıgortaçının payı məbləğlərindən ibarətdir;
7. **kodC26** «Sair qısamüddətli aktivlər» üzrə **361 792,99** manat məbləğ verilmiş avanslardan və gələcək hesabat dövrlerinin xərclərindən ibarətdir;
8. **kodC30** «Sair aktivlər» üzrə əks olunmuş **641 550,56** manat məbləğ yanacaq materiallardan, şirkət üçün sifariş edilmiş reklam məhsullarından, dəftərxana ləvazimatlarından, şirkət üçün lazımlı olan blanklardan və sair təsərrüfat vəsaitlərindən ibarətdir.

**Balansın passiv hissəsi:**

**“Kapital” bölməsi:**

1. **kod F5** yenidən qiymətləndirilmə üzrə ehtiyat məbləği olan **205 853,36** manat vəsait şirkətin balansında olan ofis binalarının IFRS standartlarına uyğun olaraq qiymətləndirilməsidir;

**II «Sığorta ehtiyatları» bölməsi:**

1. **kodH2** Sığorta ehtiyatları bölməsi üzrə əks olunmuş **79 934 975, 05** manat məbləğində vəsait sığorta üzrə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq yaradılmış ehtiyat məbləğlərindən ibarətdir;
2. **kodH19** «Təkrarsıgorta əməliyyatları üzrə öhdəlikləri» bölməsində əks etdirilmiş **502.062,57** manat məbləğində vəsait Təkrarsıgortaçılara hesablanmış təkrarsıgorta mükafatlarından ibarətdir;
3. **kodJ2** Qısamüddətli qiymətləndirilmiş öhdəliklər üzrə əks olunmuş **153 786,30** manat vəsait keçmiş illərin məzuniyyətləri üzrə ehtiyat fondundan ibarətdir.
4. **kodJ6, kodJ7,kodJ8, kodJ10** «Kreditor borcları» üzrə əks olunmuş **3 610 550,93** manat məbləğin **37890,62** manatı sosial sığorta və təminat üzrə, **497 210,23** manat məbləğ İcbari sığorta Bürosuna ödənilməli 5% təqvim haqqlarından və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməli olan 8% haqlardan, qalam məbləğ isə sığorta məhsulları üzrə kreditor borclardan və büdcəyə ödənişdən ibarətdir;
5. **KodJ12** « Gələcək hesabat dövrünün gəlirləri» üzrə əks etdirilmiş **1.053.913,60** manat İpoteka kreditləri üzrə borcalanların həyat sığortası növü üzrə sonuncu il üçün ödənilmiş sığorta haqqıdır.
6. **KodJ15** «Sair öhdəliklər» üzrə əks etdirilmiş **85 455,12** manat məbləğ cari ildə hesablamaya verilmiş sığorta ödənişlərindən və digər məbləğlərdən ibarətdir.

**Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi\***

Bu məbləğ, yəni **670 000,00** manat, Xalq Bank ASC-dən götürülmüş kredit xətti üzrə girov məbləğindən ibarətdir.

**Rəhbər**

**Baş mühasib**

